

UOT 37.0

Lala Akif qızı Məmmədli
pedaqogika üzrə fəlsəfə doktoru
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı mütəxəssisi
<https://orcid.org/0000-0003-0686-3627>
<https://doi.org/10.5281/zenodo.6445734>

“QABUSNAMƏ”DƏ TƏRBİYƏVİ FİKİRLƏR

Лала Акиф гызы Мамедли
доктор философии по педагогике,
ведущий специалист Института Образования Азербайджанской Республики

ВОСПИТАТЕЛЬНЫЕ ИДЕИ В «ГАБУСНАМЕ»

Lala Akif Mammadli
doctor of philosophy in pedagogy
leading specialist of the Institute of Education of the Republic of Azerbaijan

EDUCATIONAL IDEAS IN "GABUSNAM"

Xülasə. “Qabusnamə” Şərqiñ böyük sənət abidələrindən biridir. Bu əsər güclü təhsilləndirici və tərbiyələndirici imkanlara malikdir. Gənc nəslin tərbiyəsində və maariflənməsində ondan istifadə etmək məsləhətdir. Kitabda valideynə hörmət, yoldaşlıq və dostluq qaydaları, uşaq tərbiyə etmək qaydaları, qocalıq və cavanlıq qaydaları, özünü idarə etmək qaydaları öz ifadəsini tapmışdır. Məqalə gənc tədqiqatçılar üçün faydalı olacaqdır.

Açar sözlər: tərbiyəvi fikirlər, “Qabusnamə”, ata-anaya hörmət, uşaqların tərbiyə olunması, qız tərbiyəsi

Резюме. «Габуснаме» – один из величайших памятников искусства Востока. Это произведение обладает сильным обучающим и воспитательным потенциалом. Рекомендуется использовать его в воспитании и просвещении подрастающего поколения. В книге нашли свое выражение правила уважения к взрослым, к родителям, правила товарищества и дружбы, правила в воспитании детей, правила поведения в старости и юности, а также правила самоуправления. Статья будет полезна молодым исследователям.

Ключевые слова: воспитательные идеи, «Габуснаме», уважение к родителям, воспитание детей, воспитание девочек

Summary. "Gabusname" is one of the greatest monuments of Oriental art. This work has a powerful educational and educational potential. It is recommended to use it in the upbringing and enlightenment of the younger generation. Rules of respect for adults and parents, rules of camaraderie and friendship, rules for raising children, rules for old age and youth; the rules of self-government found their expression in the book.

The article will be useful for young researchers.

Key words: educational ideas, "Kabusname", respect for parents, education of children, education of girls

Qoca Şərqiñ möhtəşəm sənət abidələrin-dən biri də “Qabusnamə”dir. Bu əsərin müəllifi Qabus Vəşmgirdir. O, 1020-ci ildə dünyaya gəlmış, 1067/68-ci ildə (bəzi mənbələrdə göstəril-diyyinə görə isə, 1082/83-cü ildə) vəfat etmişdir. “Qabusnamə” onun ömrünün son günlərində yazılmışdır, 44 fəsildən ibarətdir.

“Qabusnamə”nin ayrı-ayrı fəsillərində ata və anaya hörmət; təvazö və biliyin artırılması; natiqlik məharətini artırmaq; dost seçimək və onun qaydaları; qocalıq və cavanlıq qaydaları; özünü idarə etmək və yemək qaydaları; qonaq etmək, qonaq getmək və onların şərtləri; evlənmək, övlad tərbiyə etmək və onların qaydaları; düş-

məndən ehtiyatlı olmaq, cəza vermək və əfv etmək qaydaları; elm öyrənmək və fəqihlik, cavan-mədrlik qaydaları və s. haqqında son dərəcə ibrətamız fikirlər, qənaətlər öz ifadəsini tapmışdır. Həmin qaydalarla tanışlıq və onların yerinə yetirilməsi şəxsiyyətin inkişafına, təşəkkül tapıb formalaşmasına son dərəcə müsbət təsir göstərir.

“Qabusnamə”nin “Ata-anaya hörmət” fəslində valideyn haqqının övlad tərəfindən sözsüz yerinə yetirilməsi vacib sayılır. Bu xüsusda deyilir: “Ağlı başında olan hər övlad heç vaxt ata və ana haqqını unutmaz. Ata və ana sənin əsl böyüdənin və tərbiyə verənindir, sən onların haqqını ödəməklə kahilliq göstərsən, bu ona dəlalət edər ki, sən heç bir yaxşılığa layiq deyilsən. Qədir bilməyən adama yaxşılıq etmək nadanlıqdır” (1, s. 32).

Ata və ananın qəlbini incitməmək, onların ürəyinə toxunmamaq da övlad-valideyn münasibətlərində əsas götürüldür.

Əsərdə göstərilir ki, “öz övladlarının sənə qarşı necə olmalarını arzulayırsansa, sən də öz ata və anana qarşı elə ol. Sən səni doğanla necə rəftar edibsənsə, səndən doğulan da sənilələ elə rəftar edəcəkdir” (1, s. 34).

Çox düzgün qənaətdir. Hörmət – hörmət gətirər, nifrət – nifrət. Uşaq böyüklerin nümunəsində tərbiyə alır. O, valideynlərinin öz ata-analarına münasibətini (yaxşı və yaxud pis) görərək, bundan ibrət götürür. Odur ki, nümunə yaxşı olmalıdır, ibrətli olmalıdır.

Bu xüsusda “Qabusnamə”də özünə yer almış aşağıdakı fikir də qiymətlidir: “Övlad meyvəyə bənzər, ata-ana isə ağaca! Ağaca nə qədər çox xidmət etsən, o qədər onun meyvəsi yaxşı və gözəl olar, ata-anaya da nə qədər çox hörmət edib onlardan utansan, o qədər də onların sənin haqqındakı duaları tez müstəcəb olar, sən həm Allah yanında, həm valideynin yanında üzüağ olarsan” (1, s. 34).

Qabus Vəşmgir bir sənətin qulpundan yapışmayı, hər hansı bir peşəyə sahib olmayı hər bir şəxsə tövsiyə edirdi. Sənətə yiylənlənməyin insan üçün ağır olacağını bildirirdi. Bu, özünü ailə həyatında, cəmiyyətdə tutacağı mövqedə özünü göstərəcəkdir. Sənəti olmayanın, əməklə ülfət bağlamayanın ailəsində problemlər yaşanaçaq, o şəxs cəmiyyətdə hörmət və nüfuz qazanmayacaqdır. Odur ki, “Qabusnamə”də deyilir: “Bədənini elm və sənət kəsb etməyə öyrət. Elm və sənət öyrənmək, istər böyük olsun, istərsə ki-

çık, hamiya vacibdir, çünkü insan öz tay-tuşları arasında üstünlüyü yalnız elm və sənətə görə əldə edə bilər (1, s. 40)...Oğul, bil və agah ol ki, sənəti olmayan adamlar gövdəsi olub kölgəsi olmayan Muğilan (*Ərbistan çöllərində bitən tikanlı bitki, kol – L.M*) ağacı kimi faydasız olalar və nə özlərinə xeyir verərlər, nə başqalarına... Pisi odur ki, nə cövhərin ola, nə hünərin! (1, s. 35)...Bilik əldə edib sənət öyrənmək, bədəni tənbəllik xəstəliyinə tutmağa qoymamaq çox faydalıdır” (1, s. 42).

Qabus Vəşmgir savad almağı, elm kəsb etməyi lazım bilirdi. O, böyüklüyü mərifət və bilikdə görürdü. Odur ki, “Qabusnamə”də yazılıb: “Bil ki, sən ata-ananın şan və şöhrəti ilə kifayətlənməmisən, çünkü o, xarici bəzəkdir. Əsl ad-san ona deyərlər ki, onu öz istedad və bacarıqla əldə etmiş olasan, bu zaman səni “Zeyd”, “Cəfər”, “əmi”, “dayı” əvəzinə “müəllim”, “alim”, “fəqih”, “həkim” çağırırlar” (1, s. 35).

Qabus Vəşmgir oğluna müraciətlə deyirdi ki, o, bilmədiyi şeyləri öyrənməlidir, çünkü bunun ona iki faydası olacaqdır: ya bildiyi şeyi təcrübədən keçirmiş olacaq, ya da bilmədiyi şeyi öyrənəcəkdir. Diqqət yetirək: ”Oğlum, sən bilik yollarını tapmalısan, elə etməlisən ki, hansı vəziyyətdə olursansa ol, bir saatın belə elm öyrənəmədən boş keçməsin; axı biliyi nadanlardan da öyrənmək olar (1, s. 40).

Əsərdə nitq mədəniyyətinə yiylənlənməyin, sözü yerində deməyin, faydasız danışmamağın zəruri olduğuna diqqət yönəlir. Eyni zamanda, yalan danışmamaq məsləhət görülür: “Sözü yerində deməyi bil, çünkü yersiz deyilən söz nə qədər gözəl olsa, yenə də çirkin görünər. Faydasız sözlərdən həmişə ziyan gələr. Yalan iyi verən və hikmət ətri saçmayan sözlər deyilməsə, daha yaxşıdır” (1, s. 37).

“Qabusnamə”də insanlar yaxşı (xeyirxah) və pis (zərərli) olmaqla iki qismə ayrıılır. Yaxşılıq etməyi vacib sayır (“Yaxşılıq etməkdən peşman olma, çünkü yaxşılıq və pisliyin mükafatı sənə hələ bu dünyada, o dünyaya getməmişdən əvvəl çatacaqdır”, “Nə qədər bacarırsansa, yaxşılığı heç kəsdən əsirgəmə, yaxşılıq axırda bir gün öz bəhrəsini verəcəkdir”), fəqət pis adamlara münasibətdə yaxşılığı məsləhət bilmir: “Şorənlıqda toxum əkmə ki, bar verməz, əməyin hədər gedər, yəni namərd adama yaxşılıq etmək şorənlığa toxum atmaq kimi şeydir” (s. 37).

Qabus Vəşmgir müsbət mənəvi keyfiyyətlər sırasında ədalətliliyi təqdir edirdi (“Bütün işlərdə ədalətli ol, çünki özü ədalətli olanın qaziya ehtiyacı olmaz”).

“Qabusnamə” intolerantlığa (hövsələsizlik, səbirsizlik, təmkinsizlik, dözümsüzlük) qarşı idi, insanları tolerant (dözümlü, təmkinli, səbirli, hövsələli) olmağa çağırırdı. Qabus Vəşmgir tələsib özündən çıxmağı heç xoşlamırdı. Belə şəxslər axırda peşman olurlar. Əsərə müraciət edək: “Tündxasiyyət olub özündən tez çıxmağa adət etmə, bir az da helmin olsa yaxşıdır, lakin o qədər yumşaq olma ki, səni çox yumşaq və həlim olduğun üçün hop eləyib udsunlar, o qədər də sərt olma ki, sənə salam verməyə də qorxsunlar. Hamı ilə yola getməyi bacar, bu üsulla həm dostdan, həm də düşməndən istifadə edib arzuna çata bilərsən” (1, s. 43).

Yuxarıdakı iqtibasdan hansı nəticəyə gəlmək mümkündür? Bu suala cavab verməyə çalışaq:

1. Tündxasiyyət olmanın ziyanı göstərilir.
2. Səbirli, hövsələli olmaq məsləhət bilin-sə də, bunun qədərini bilmək məsləhət görülür. Hər şeyə dözmək də xeyir gətirmir. Bundan suisitifadə oluna bilər.
3. Çox sərtlik də lazımdır.
4. Deməli, orta hədd gözlənilməlidir.

“Qabusnamə” insanlarda özünü bürüza verən özünü öymə, lovğalıq, özündənbədgümanlıq, xudpəsəndlik hallarını pisləyirdi. Bu xüsusda əsərdə deyilir: “Özünü hamidan bilikli hesab etmə, elə ki, özünü bilməyən hesab etdin, bilən olarsan, əsl bilən ona deyərlər ki, bilmədiyini bilə. Nə qədər böyük alım olsan da, öz biliyinlə qürrələnmə, öhdəsindən gələ biləcəyin işlərdə də öz rəyin haqqında böyük fikirdə olma, özləri haqqında böyük fikirdə olanlar həmişə peşmançılıq çəkərlər” (1, s. 44).

Dərin və mənalı fikirlərdir. Fəqət bir sıra hallarda heç də hamı bunu aydın dərk etmək istəmir.

Qabus Vəşmgir insanların söz anlamağı və söz deməyi bacarmalı olduğuna diqqəti yönəldirdi. Öz dilini saxlamağı hər bir kəsə tövsiyə edirdi. Sözlə bağlı “Qabusnamə”dəki aşağıdakı fikirlər son dərəcə diqqətəlayiqdir: “Sözün dalına-qabağına fikir vermək lazımdır, dediyin sözü ən gözəl tərzdə demək lazımdır ki, həm söz anladan olasan, həm söz anlayan. Əgər dediyin

sözü anlamasın, səninlə tutuquşunun nə fərqi var? O da söz deyə bilir, lakin söz anlayan deyildir. Söz anlayan ona deyərlər ki, onun da sözünü başqaları anlasın, belələri ağıllı adamlar hesab edilər; əks halda insan deyil, heyvan zümrəsindən sayılarlar” (1, s. 49).

Böyüməkdə olan nəslin, gənclərin müstəqil ailə həyatına və gələcək övladlarının tərbiyəsi işinə hazırlanmaları baxımından “Qabusnamə”dən faydalana maq məsləhətdir. Kitabda xüsusi fəsillər vardır: “Evlənmək haqqında”, “Övlad tərbiyə etmək və onların qaydaları haqqında”, “Qonaq etmək, qonaq getmək və onların şərtləri haqqında”, “Yuxu və istirahət haqqında”, “Ev və torpaq almaq haqqında” və s.

“Evlənmək haqqında” fəslində oxuyuruq: “Arvad alanda malına görə alma, çox gözəlini də axtarma, gözəlliyyə görə məşuqqəni seçərlər. Arvad ismətli, namuslu, dindar, evdar, ərini sevən, həyalı, təmizkar, başısağlı, əlidüz, malyığan olmalıdır. Mehriban olmayan, ev dolandırmağı bacarmayan arvaddan qaç” (1, s. 113).

Nə deyə bilərik? Sadalananlar evin gəlini üçün arzuolunan keyfiyyətlərdir.

Əsərdə gənclərə məsləhət görülür ki, arvadı yaxşı ailədən alınsınlar. Onun kimin qızı olduğunu bilmək lazımdır. Həm də göstərilir ki, həyat yoldaşı kimi seçilmiş qız gərək tam həddi-buluğa çatmış, ağıla-kamala dolmuş olsun.

Bu, çox düzgün qənaətdir. Yaxşı haldır ki, Qabus Vəşmgir hələ XI əsrə bu qənaətə gəlmışdır. Bir çox hallarda azyaşlı qızları əra verirlər. Bu hala respublikamızın bəzi rayonlarında da yol verilir. Həddi-buluğa çatmış qız “atasının və anasının necə ev saxladığını, necə ev dolandırıldığını görmüş olsun. Beləsini tapsan, ehmalılıq etmə, tez elçi göndər” (1, s. 114).

“Qabusnamə”də qısqanlıq təqdir olunmur, qısqanlığın fəsadları diqqət mərkəzinə gətirilir. Diqqət yetirək: “Çalış qısqanma, qısqancaqsansa, heç evlənmə” (1, s. 114).

Əsərdə kişilərin qeyrətli olmaları xüsusi tələb kimi irəli sürürlür (“Qeyrət şərtlərini yerinə yetir, qeyrətsiz kişini adam hesab etmə. Kişinin qeyrəti olmasa, onun məsləki də olmaz” (1, s. 115)).

“Qabusnamə”də, qeyd etdiyimiz kimi, övlad tərbiyə etmək və onların qaydaları haqqında da faydalı fikirlər vardır. Fəsildə uşaqlara elm və sənət öyrətməyin (“Elm alıb sənət öyrənmək övladın haqqıdır”), onlara yaxşı tərbiyə vermə-

yin (“Övlad üçün tərbiyədən yaxşı miras yoxdur”) vacibliyindən söz açılır.

Əsərdə qız tərbiyəsi xüsusi diqqət mərkəzindədir. Fikir verək: “Övladin qız olsa, onu həyalı bir dayəyə tapşır, böyüyəndə ona bir müəllim tut” (1, s. 119). Göründüyü kimi, Qabus Vəşmgir hələ on birinci yüzillikdə qızların təhsilini məqsədə uyğun hesab edirdi.

“Qabusnamə”də qızlara xüsusi qayğı göstərilməsi diqqət mərkəzindədir, onların ailə həyatına hazırlanmasına da fikir verilir. Valideynlər müraciətlə deyilir: “Nə qədər ki, sənin evindədir, onunla mehriban dolan, çünki qızlar ata və analarının əsiri olarlar, qız yazıq olar, hər nəyin varsa, əvvəlcə qızə xərclə, onun işlərini düzəlt, onu ərə ver... qız satan olma, onda kürəkən

də mürvətli olub, öz insanlığını yerinə yetirər” (1, s. 120-121).

Gördüyüümüz kimi, hələ o zamanlar qızlara görə başlıq alınmasına qarşı çıxılırdı. Bu, son dərəcə müsbət hal idi.

“Qabusnamə” ilə tanışlıqdan məlum oldu ki, o, həmişə tərbiyədici, təhsilləndirici vəzifələrini özündə saxlayır.

Problemin aktuallığı. Şərqiın sənət abidələrinin tədqiqi zəruridir. Bu məqalənin aktuallığı onunla önemlidir ki, “Qabusnamə”də tərbiyəvi fikirlər araşdırılaraq qruplaşdırılmışdır.

Problemin elmi yeniliyi. “Qabusnamə”də tərbiyəvi fikirlər diqqət mərkəzinə gətirilir.

Problemin praktik əhəmiyyəti. Məqalə gənc tədqiqatçılar üçün faydalı olacaqdır.

Ədəbiyyat:

1. Qabusnamə. Bakı: Şərq-Qərb, 2006.

E-mail: lale23@mail.ru

Rəyçilər: ped.ü.elm.dok., prof. İ.H. Cəbrayılov,
ped.ü.fəls.dok. İ.B. Əmirəliyeva

Redaksiyaya daxil olub: 17.01.2022